

Ərdoğanla Paşinyan ilk dəfə danışdırılar

Türkiyə-Ermənistan arasında razılaşmalar yaxın vaxtlarda reallığa çevriləcək



"Normallaşma perspektivinə mane ola biləcək qüvvələrdən biri - Qərb müəyyən qədər kənarlaşır, Rusiya isə iştirakçıya çevrilir"

İsmayıllı Qocayev

Ermenistan Baş naziri Nikol Paşinyanla Türkiye Prezidenti Recep Tayyib Ərdoğan arasında telefon danışıqları olub. Paşinyanla Ərdoğan Ermenistan ve Türkiye xüsusi nümayəndələri arasında elde olunan razılaşmaların yaxın vaxtlarda heyata keçiriləcəyinə ümidiyi ifadə edib-lər.

Ermenistan və Türkiye liderləri iki ölkə arasında münasibətlərin normallaşması prosesinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, bu, regionda sülh və sabitliyin möhkəmlənməsi töhfə verəcək. Paşinyan Ərdoğani Qurban bayramı münasibətli, Ərdoğan isə öz növbəsində Paşinyanı Vardavar bayramı ilə əlaqədar təbrik etdilər. Qeyd edək ki, Ərdoğanla Paşinyan ar-


sında ilk dəfə telefon danışığı baş tutub. Bu danışq qalmaqlı Sürük protokollarından sonra Türkiye və Ermenistan liderlərinin ilk rəsmi temasıdır. 13 il öncəkən fərqli olaraq, indi münasibətlər Bakının maraqları-istekləri fonunda baş tutur.

Siyasi şərhçi Asif Nərimanlı

"Şərqi" və vürgüləyib ki, Ankara-Iravan münasibətlərinin normallaşmasında her kesin öz marağı var. Analitikə görə, Ermenistan Türkiye - Qərbi bazarında çıxış elde etmek, Rusiya qarşısında ən azı iqtisadi platforma olaraq alternativ qazanmaq, "dalan ölkə" olmaqla qıxmamış istəyir: "Ankara qondarma "ermeni soyqırımı" kartını tamamilə sıradan çıxarmaq, Cənubi Qafqazda təsir imkanlarını genişləndirmek isteyir. Bakı postmunaşiqə dövrünün gündəliyinin tamamılığı.

reallaşmasını, Ermenistana Türkiye, doylası ilə hem de Azərbaycan təsirinin ayaq açmasını istəyir. Bu perspektivə hem Qərb, hem de Rusiya paralel şəkildə mane olub. Lakin indi regionun deyilən gündəliyi, daha doğrusu, tarazlığın müharibədən sonra veziyətə qaytarılmaq istəyi müəyyən gözəltiller yaradır. Birincisi, Ankara-Iravan xəttində münasibətlərin normallaşması prosesində Moskva da iştirakçıdır. Ermeni mediası yazır ki, Paşinyan Putinden Ərdoğanla danışmaq üçün icazə istemişdi. Ərdoğan Paşinyanla danışlığından sonra Putinin də danışdı. İkincisi, Qəribin (Al, yaxud ABŞ-in) prosesdə iştirakçıdır. Mədaxile imkanının zəifləndiyi, yaxud arxa plana keçirildiyi müşahidə olunur. Lavrovun Ankara-Iravan-Tehran-Bakı marşrutu üzrə çıxdığı seferindən sonra regionda Türkiye və Rusyanın ikili fealiyyətinin öncə çıxmasına dair anlaşmanın olması istisna deyil".

A.Nərimanlı qeyd edib ki, normallaşma perspektivinə mane ola biləcək qüvvələrdən biri - Qərb müəyyən qədər kənarlaşır, Rusiya isə iştirakçıya çevrilir: "Rusiya "3+3" formatının qurulmasından yanadır. Türkçin, hem de Azərbaycanın da maraqlıdan olan bu formatın mümkünlüyü yeniden gündəmdədir. Bu bize imkan verir ki, 10 noyabr razılaşmasının bəndləri icra edilsin. Zəngəzur dehlizi "dehliż məntiqi" ilə açılsın. "Dehliż məntiqi" yola nezəret baxımından Rusyanın da maraqlıdır. Sülh sazişinin imzalanması şərtləri yekti. "3+3" formatının yaranması perspektivi bunlardan, xüsusilə Ermenistanın Türkiye və Azerbaycana qarşı ərazi iddialarına son qoymasından asılıdır. Lakin bu şərtlərin danışlıqlarla, yoxsa razılaşmağa məcbur edəcək həbi addimlara necə reallaşacağı hələ de sual altındadır".



Taxıl böhranı sona çatır

Ukrayna taxılı ilə bağlı İstanbulda koordinasiya mərkəzi yaradılacaq

Dünen Türkiye, Rusya və Ukrayna Müdafiə nazirlikləri ilə Birleşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətləri arasında görüş keçirilib.

Nümayəndələr İstanbul şəhərində bir araya gelib.

Nümayəndə heyətlərinin Ukrayna limanlarında gözəleyen taxılın deniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz dəsinənəsi üçün danışqlar aparıblar.

Qeyd edək ki, bu, dördlü formatda baş tutan ilk görüşdür.

Ukrayna, Rusiya, Türkiye və BMT nümayəndə heyətlərinin iştirakı ilə İstanbulda keçirilen dördüncü görüşdə Ukrayna taxılının ixracı üzrə koordinasiya mərkəzinin yaradılması ilə bağlı razılıq əldə olunub.

Bu barədə Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar deyib.

"Müsəbet konstruktiv atmosferde keçən görüş nəticəsində İstanbulda bütün tərəflərin nümayəndələrinin iştirak edəcəyi koordinasiya mərkəzinin yaradılması, limanlarda birgə nezərat və gəmilərin marşrutlarında təhlükəsizlik kimi esas texniki məsələlər razılaşdırılıb", - deye H.Akar bildirib.

Nazirin sözlerine görə, gələn həftə Rusiya və Ukrayna heyətləri yenidən Türkistənə bir araya gelecek.

"Gələn həftə keçiracımızı bu görüşdə bütün detallar yenidən nəzərdən keçirilecek və müvafiq sənəd imzalanacaq", - deyib H.Akar eləvə edib.

BMT Baş katibi Antoniu Quterres de görüşlə bağlı nikbindir. O, deyib ki,

İstanbulda Rusiya, Türkiye, Ukrayna herbi nümayəndə heyətləri BMT nümayəndələrinin Ukraynanın taxıl ixracı məsələsi ilə bağlı keçirilən görüşündə ciddi addım atılıb:

"Bu gün İstanbulda Ukraynanın Qara deniz vasitəsilə ərzaq məhsullarının təhlükəsiz və etibarlı ixracının temin edilməsi istiqamətində mühüm addımın şahidi olundu", - o vurgulayıb.

Onun sözlerine görə, bunun praktikada tətbiqi üçün daha çox texniki iş tələb olunacaq.

BMT tərəflərinin taxıl ixracına dair rəsmi razılığı geleceyinə ümidi edir. ("report")

A.Quterres hesab edir ki, tərəflər gələn həftə taxıl ixracı ilə bağlı razılığa gələ bilərlər.

Səudiyyə Ərəbistanı ABŞ üçün vacib ölkədir

Baydenin bu ölkəyə gözlənilən səfəri Moskva və Pekinə xəbərdarlıqdır

ABŞ Prezidenti Cozef Bayden Səudiyyə Ərəbistanına səfərə hazırlaşır. "The Washington Post" dərgisi bu səfəri Vaşinqtonun Moskva və Pekinə qarşı siyaset kimi qiymətləndirib. Qəzet yazır ki, Ağ Evin keçmiş illərdə olduğu kimi Səudiyyə Ərəbistanıyla əməkdaşlığı güclənəndirmək de marağı var.

Rusiyənin Ukraynaya qarşı işğalçı mühərbi Fonunda bir çox ölkənin Səudiyyə Ərəbistanı neftinə ehtiyacı artıb. Bunu ABŞ Prezidenti Cozef Bayden de çıxışlarında gizlətmir. Cozef Bayden Səudiyyə Ərəbistanına səfəri qərarının yaxın etrafında birmənalı qarşılıqları dəvət etmədiyi tərifədən. Ancət Bayden strateji baxımdan bu səfərin əhəmiyyəti olduğu qənaətindən. Baydəndən əvvəl Səudiyyə Ərəbistanın prezidentin Yaxın Şərqi Üzrə müşaviri Brett Makqrek gedib. O, prezidentin səfər programı hazırlanıq məqsədilən Ərəbistanın keçirilən görüşlərini keçirib.

"Atlas" Araşdırma Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Cozef Baydenin Səudiyyə Ərəbistanına səfəri yalnız onun yaxın etrafında deyil, ABŞ-in bütün siyasi spektrində və ölkə ictihadı yaratmaq ciddi suallar doğuracaq. Analitikə görə, Səudiyyə Ərəbistanı rejiminin mühalif jurnalıst Camal Qaşiqçının İstanbulda konusluğunda 2018-ci ilə qədər qərəri hələ



yaddaşlardadır: "Səudiyyə Ərəbistanı vətəndaşları olan Camal Qaşiqçının ölümündən bir neçə il əvvəl ABŞ-a köçüb, "The Washington Post" dərgisində məqalələr yayılmışdır. Məqalələrdən Səudiyyə Ərəbistanında kral hakimiyyətinin siyasetini təqib edirdi. Ona görə de Camal Qaşiqçının qətl Amerikada qəzəb doğurmuşdu. Buna baxmayaq, ABŞ-in keçmiş prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı ilə əməkdaşlıqdan imtina etmədi. Səudiyyə Ərəbistanı Cozef Bayden administrasiyası üçün deyib ki, Amerika Səudiyyə Ərəbistanı ilə əməkdaşlığı aşağı seviyyəyə endirərək, bundan onun rəqibləri Moskva və Pekin istifadə edəcəklər. Həqiqətən, son illər

Rusiya və Çin Səudiyyə Ərəbistanı ilə siyasi və iqtisadi temasları artıb. Ər-Riyad bu əlaqələrdə istifadə edərək Vaşinqtonu Səudiyyə Ərəbistanı ilə münasibətlərde daha faal olmağa sövə edir. Misal üçün, 2020-ci ilde Səudiyyə Ərəbistanı ilə Çin arasında saziş imzalanıb. Həmin sazişə görə, Səudiyyə Ərəbistanı Çinə neftin əməkdaşlığı artırımalıdır. Bundan başqa Pekin Səudiyyə Ərəbistanının "Saudi Aramco" şirkətinə Çinə yataqlarda neft çalışmalarına başlamaq imkani yaradıb. Bunlar Vaşinqtonu narahat etməyə bilər. Ona görə de Ağ Evin sahibi Səudiyyə Ərəbistanına 2 günlik səfərə ehtiyac duyub".

E.Sahinoğlu xatırladı ki, Çinə qarşı növbəti həmə BMT dövlət katibi Entoni Blinkenən gəlib: "Blinken "böyük iyimlərin" xarici işlər nazirlarının İndoneziyadakı toplantısından sonra Pekini bu sözlərə tənqid edib: "Çin bəyən edib ki, Ukrayna məsələsindən neytral mövqədedir. Ancaq işğal varsa, nece neytral qalmış olar? Çin neytral deyil, BMT-dəki səsvermələrdən hər zaman Rusiyən mövqeyini dəstəkləyir, bu siyaseti indi de davam edir". Halbuki, Entoni Blinken bu açıqlamadan əvvəl qırılım hemi Van Yi ilə 5 saatlıq danışqlar aparmışdı. Demək, danışqlar neticə verməyib ki, Blinken Pekinin Kremlin arxasında süründüyüն bəyan edib".

İsmayıllı

94 ölkə firtına ilə üz-üzədir

Quterres: "Yüksək ərzaq və enerji qiymətləri bu ölkələri böhranla təhdid edir"



"1,6 milyard insanın yaşadığı 94 ölkə ərzaq və enerji qiymətlərindən keçkin artımları və maliyyə imkanlarının aşağı olmasıyla yaradıldığı firtına ilə üz-üzədir".

APA BMT-nin saytına istinadən xəbər verir ki, buna BMT Baş katibi Antonio Guterres BMT-nin iqtisadi və Sosial Şurasının yüksək

seviyyəli siyasi forumunun açılışında çıxışı zamanı deyib.

Baş katib bu il dördüncü kez yerindən çıxışında çox ciddi qıtlıq riskinin olduğunu vurğulayıb: "Əgər gübər çatışmazlığı asaslı bərabərlik, o, cümlədən cəltik bitkilərinin məhsuldarlığına təsir etse, gələn il dəhədən bərələr".

Dünyanın üz-üzədiyi iqtisadi sosial problemlər toxunan BMT Baş katibi bildirib ki, bu gün işçilərin 60 faizinin real gelirləri pandemiyadan evvelkənden daha aşağıdır; inkişaf etməkdə olan ölkələrin sosial müdafiə boşluğununu doldurməq üçün ilde 1,2 trilyon dollarlardan mehrurudur; inkişaf etməkdə olan ölkələrin sosial müdafiə boşluğununu doldurməq üçün ilde 1,2 trilyon dollarlardan mehrurudur; inkişaf etməkdə olan ölkələrin sosial müdafiə boşluğununu doldurməq üçün ilde 1,2 trilyon dollarlardan mehrurudur; inkişaf etməkdə olan ölkələrin sosial müdafiə boşluğununu doldurməq üçün ilde 1,2 trilyon dollarlardan mehrurudur;

APA xəbər verir ki, buna BMT Baş katibi Antonio Guterres BMT-nin iqtisadi və Sosial Şurasının yüksək



KIV: Türkiye-Ermənistan sərhədinin minalardan təmizlənməsinə başlanılıb

Ermenistan və Türkiye nümayəndələri arasında danışqlarda ilk plana iqtisadi mərcəzlər çıxır.

APA xəbər verir ki, buna BMT Baş katibi Antonio Guterres BMT-nin iqtisadi və Sosial Şurasının yüksək

seviyyəli siyasi forumunun açılışında çıxışı zamanı deyib.

Qeyd olunur ki, Akyaka bölgəsində artıq 20 gündür ki, ərazilər minadən təmizlənir.



Akar "bir ordu" bəyanatı ilə 3 hədəfə mesaj verdi

Türkiyəli nazir demək istəyir ki, beynəlxalq güclərin Ermənistandan Azərbaycana qarşı cəbhədə faydalananmaq cəhdələri mənasızdır

Ismayıllı Qocayev

"44 günlük uğurlu əməliyyatdan sonra iki ölenin ordusu demək olar ki, bütövlesil". Bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib. Nazir bildirir ki, Azərbaycan Türkiyənin qardaşdır ve bu mövzuda kimsənin tərəddüdü olmasın:

"Biz heqiqətən də iki dövlət, bir millet. Bu məsələdə azərbaycanlı qardaşlarımızın bütün ixtirablarını hiss etdi. 30 iden beri ATƏT-in Minsk qrupu ve başçıları Azərbaycan torpaqlarının işğaldan azad edilməsində 30 kəlməlik iş görmədi. Bir milyondan çox qaçqın olmasına, Xocalı ve başqa soyqırımların baş verməsinə, torpaqların 20 faizinin işğal edilməsinə baxmayaraq heç bir şəkildə heç kim tükünə tərətmədi. Lakin baş verənləri bağlı iki meqam da var. Birincisi, Azərbaycan təxəruiyi, ikincisi, oradakı qardaşlarımıza "yeter artıq" deməsi ile Azərbaycan fealiyyəti basıldı. Cənab İlham Əliyevin liderliyi ilə toparlanan, çalışan Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində böyük zəfərlər yarlış hesabları yoluна qoydu". Akar vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra da iki ölenin elaqələri derinləşərək genişlənir: "İki ordu təlimlər keçirir, müdafiə sənayesi sahəsində eməkdaşlıq, işlər davam edir. Tək ordu halında fealiyyət göstəririk. Ərazilərin minalardan təmizləndirir".

lənəmisi istiqamətində əlimizdən gələn edirik".

Nazir Azərbaycanla Türkiyənin birge fealiyyətinin üçüncü tərəfe qarşı olmadığını deyərək, eləvə edib: "İki ölenin eməkdaşlığı üçüncü dövətə qarşı deyil. Əksinə, bu, Cənubi Qafqazın təhlükəsizliyi üçündür. Bu, regionda her kəsin xeyrinədir".

Siyasi şərhçi Aqşin Kərimov "Şərq"ə bildirir ki, Türkiyənin Müdafiə naziri Hulusi Akar Bakı-Ankara münasibətlərinə hərbi-strateji eməkdaşlığı dair mühüm bayanat səsləndirib. **Eksperə görə, Akar "bir ordu" bəyanatı ilə 3 hədəfə mesaj verib:** "Cənab Akar deyib ki, Türkiye Azərbaycanla bir ordu halında fealiyyət göstərir. Türkiyə müdafiə nazirinin açılması beynəlxalq siyasi sistemin dəyişdirilməsinə cəhdələrin Cənubi Qafqaz regionuna üzre sıyasetinin hədəfələrinə əsaslanır. Ümumilikdə Akarın xəbərdarlıq tonunda yumşaq güc nümayiş etdirməsi üç istiqamətə üvanlanır. Birincisi, Rusyanın Cənubi Qafqaz regionu üzre sıyasetinin hədəfələrinə əsaslanır. Birincisi, Azərbaycanın tələbləri ilə toparlanan, çalışan Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində böyük zəfərlər yarlış hesabları yoluна qoydu". Akar vurğulayıb ki, 44 günlüğü Vətən müharibəsindən sonra da iki ölenin elaqələri derinləşərək genişlənir: "İki ordu təlimlər keçirir, müdafiə sənayesi sahəsində eməkdaşlıq, işlər davam edir. Tək ordu halında fealiyyət göstəririk. Ərazilərin minalardan təmizləndirir".

maq cəhdələri mənasızdır. Azərbaycan 44 günlük müharibə ilə Ermənistandan həlledici qələbe qazandıqdan sonra Cənubi Qafqazda yaranan yeni reallıqları Türkiyənin regionidən maraqlı dairesini böyüdü. Post-müharibə regionda mahiyətə yəni təziyə yaratdıqdan Azərbaycanla Türkiye vahid komandanlıq halında fealiyyət göstərir. Azərbaycanın silahlanma programının, ordusunun təkmilləşdirilməsindən Türkiyənin mühüm rolü var. Azərbaycanla Türkiye ordularının şəxsi heyətlərini, yeni silahlı qüvvələrdəki insan kapitalını və təşkilatı potensialını bir-birinə integrasiya edir.

Bununla da Türkiye modeli əsas tutularaq Azərbaycanda daha güclü hərbi komandanlıq yaradılır. "Azərbaycan Ordusunun yenilənməsi, Türkiyənin Azərbaycandakı Xidmət Qrupu Komandanlığının təmizləndirilmesi, Cənubi Qafqazın təhlükəsizliyi üçündür. Bu, regionda her kəsin xeyrinədir".

İsmayıllı Qocayev

danlığının kurasiyası ilə aparılır desək" yəqin ki, sehər etmiş olmaları. Postmünaqış dövründə Azərbaycan-Türkiyə illiklərinin hərbi sahədəki eməkdaşlığı qısa müddət ərzində üst səviyyəyə qalxa bilib və bu noqtədən təhlükələrə qarşı hərbi-strateji cəhətlərlə müşahidə aparılır".

A.Kərimov vurğulayıb ki, hərbi tandem tekə bir-birinin müdafiə qabiliyətini artırmağa deyil, ham da regional təhlükəsizlik və uzunmüddətli sülhə töhfə verən platformaya çevrilir: "Burada Gürcüstənən təhlükəsizliyi çox vacib çağırış kimi Azərbaycanla Türkiyənin qarşısında dayanır. Çünkü Tbilisi'nin regional və beynəlxalq layihələrdəki tranzit ehtimiliyi var və bəzən Bakı-Ankara illiklərinin strateji maraqlarına cavab verir. Türkiyənin hərbi nazirinin bəyanatında düşündürük ki, Gürcüstənla bağlı məsələ de özünü perdekarası eksinə tapır. Akarın bəyanatının Azərbaycanla bu və ya digər şəkildə bağlı olan hissəsinin təqdimatını etdikdən sonra, Bakının da Ankara strateji müttəfiqlik ruhuna uyğun olaraq vere bilməcəyi yardımçıdan danışaq. Hulusi Akarın "bir ordu" termini özündə həmin məzmunu ehtiva edir. Yeni Türkiyə qarşı hərəkətlərini gücləndirənərək, genişmişqəsi hərbi təhdid şəklini alaraq, Azərbaycan öz müttəfiqinə kömək edəcək".

"Deputat daxil heç kimin xüsusi imtiyazı yoxdur"

Fazıl Mustafa: "Hər kəsin övladı vətənə borcunu yerine yetirmelidir"



Vətən müharibəsi qazisi Elvin Cəfərov özünü yandıraraq intihar edib. O, intihardan əvvəl video yayıb. Mərhum qazi icra başçısından şikayətlenib. Onu qəbul etmədiyi bildir. Elvinin yas mərasimini qatalan başçı Cabbarov Sıraqəddin Nəcəf oğlu bütün iddiaları yanalanıb.

Herbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında yazış ki, adıçəkilen icra başçısı eserlikdə de olmayıb:

Sabirabad Rayon icra Həmkariyyətinin başçısı Cabbarov Sıraqəddin Nəcəf oğlunu şəxsnə tanımır. Bir dəfə de olsun onuna görüşmemiş. Biografiyasına baxdım, 30 idarə icraçı çalışır, onun 14 ilini başçı vəzifəsindədir.

Ailesindən de kiminse 1-ci və 2-ci Qarağag mühərbiyəsində demirəm, hətta səngərde iddiaları etdiyini düşünnürüm.

Na qədər ki, Vətənə esger kimi xidmət etmeyənlər, Vətən uğrunda döyüşməyənlər, Vətənən çətin anında hayatı ilə risk etmək-dən cəkinənlər yüksək vəzifələrdə temsil olunacaqlar, problemlər də bitməyəcək".

Millet vəkilli Fazıl Mustafa bildirib ki, hər bir 18 yaşına çatmış və yaxud möhəlit hüquq olmayan şəxs hərbi xidmət keçməlidir: "İster mənim, isterse də başqasının övladı, her kəsə aiddir. Deputat daxil kimin-

se xüsusi imtiyazı yoxdur. Kimsə dolayı yolla övladını hərbi xidmətə getməkdən saxlayır, bu artıq o şəxsin mənəvi məsələsidir. Tekce deputat deyil, ayri-ayrı şəxslər de edə bilir. Müxtəlif variantlara el atanlar da var. Lakin yalnız deputatın və ya vəzifəli şəxsin oğluna şamil edilməməlidir. Hami fərdi qaydada məsuliyyət daşıyır. Hər kəsin övladı Türkiyədə olduğu kimi vətəne borcunu təqibinə yeriye yetirmelidir. Vətəndən, ordudan, şəhəddən, qaziden danışırıqsı, övladımızın prosesdə vəcdanla xidmət göstərməsini təmin etməliyik".

Aygün Tahir

"Rayon icra başçıları və icra strukturları ləğv olunmalıdır"

Niyaməddin Orduxanlı: "Bu gün referendum yolu ilə icra strukturunun ləğv edilməsi çox önemli bir addım olardı"



Qarabağ qazisi Elvin Cəfərovun ölümündən sonra sosial mediada icra həmkariyyəti orqanlarının lağvına dair iddialar irəli sürürlər.

icra orqanlarının sovet dövründən qalma institut olduğunu deyən BAXCP

sədrinin müavini, QHT rəhbəri Niya-məddin Orduxanlı "Şərq"ə bildirib ki, rayon icra strukturlarının lağv olunması cəmiyyətin arzusu və tələbatıdır: "Xatirəlaysırsınız, bu yaxınlarda Sosial Tədqiqatlar Mərkəzi (STM) icra orqanları ile bağlı ictimai sorğu keçirmişdi. Sorğu itirakçılarının elli faiziñden çoxu icra orqanlarına etimadının olmadığını ifade etmişdi. Bu etimadsızlığın səbəbi hansısa bir fərd, yaxud tek bir quruma yönəldilmiş aqressiya deyil. Əsasən cəmiyyətin bütün bir şəkilde ortaya qoymuş mütəzakirədir. Mənəcə, bu gün referendum yolu ilə icra strukturunun lağv edilməsi çox önemli bir addım olardı. Məlum proseslərindən sonra qazin in-tiharı məsələsindən sonra yüz minlərle insan bu orqanın lağvi mövqeyini ortaya qoyur. Söyügedən strukturun lağvi artıq sosial sıfırlaşdırıcıdır".

Nihat Müzəffər

Payız aylarında yoluxma sayı kəskin artacaq

Professor vətəndaşları hər 6 aydan bir vaksinasiya olmağa çağırır

Şəymən Bayramova

Xüsusi karantin rejiminin xeyli dərəcədə yumşaldılması, gündəlik yoluxma sayının az qala sıfırlanması fonunda hər birimiz sebirsizlikle pandemiyanın lağv olunması ilə bağlı ÜST-nin qərarını gözleyirdik. Söyügedən qurumsa aksinə, koronavirusa yoluxanların sayında kütüklər artım proqnozunu verib.

Yeni atalar da dediyi kimi, "Şən sayığını say, gör, fələk ne sayı". İllerdir bizi yoran infeksiyadan qurtulmaqla çalışan dünya əhalisi yenidən COVID-19 bələsi ilə qarşı-qarşıya dayanıb.

Mütəxəssislərin fikrincə, payız aylarında infeksiymanın sürtülməyi yoxlama ehtimalı istisna deyil və buna görə sentyabr-oktyabrda Azərbaycanda yəniden qapamalar gözlənilir. Qurşur hedələrin hele də açılmaması, Azərbaycandan çıxməq üçün yegane quru yolu - Naxçıvan yoluñun bağlanması da bu fikirləri daha da artırır. Doğrudur, qonşu ölkələrdən fərqli olaraq Azərbaycanda koronavirus infeksiyasi tam nəzarət altındadır. Bu virus yoluxmalardan ağrılaşma halları da çox azalıb. Payız aylarında yoluxmalarda rəyinin artacağı təqdirdən vəziyyətin qarşılıqlılaş halı almayıcağı da istisna təbii hesab etməyimizə əsas verir".

Infeksionist Nicat Əzimli "Şərq"ə açıqlamasında bildirib ki, dünya ölkələrindən hazırda koronavirusa yoluxma halı yenidən artımaqdadır. Onun sözünlərə görə, ölkələr payızda yoluxmanın artması ilə bağlı hazırlıqlarını görməyə başlayıb: "Yoluxmaların artımının bir çox səbəbi var. Bunlara yay mövsümü ilə əlaqədar şəhərlərərə və ölkələrərə səyahətlərin çoxalması, vaksinasiyada xatirələməz dozalarına ehtiyacın artması və s. məsələlər addır. Həmçinin davamsız immunitetli infeksiyon xəstəliklərde xəstəliyə tekrar yoluxmalara xarakterik bir haldır və təbii hesab olunur. Bu da öz növbəsində yoluxmalarda vaxtaşır



na nəzər yetirsek, gərək ki, mövcud durum karantin məhdudiyyətləri tətbiq edilən dövrdeki vəziyyətə adekvatdır.

Yeni iyul ayında onşuz da bundan artıq yoluxma olmurdu. Bütün bunlar onu söyleməye əsas verir ki, payız aylarında daha ciddi yoluxmalara hazır olma-lyıq".

Professorun dediyinə görə, Azərbaycanda digər ölkələrlə müqayisədə koronavirusa qarşı kütləvi immunitet daha yüksəkdir: "Çünki bəzi dövlətlərde peyvənd prosesi aşağı seviyədən keçir. Bəziləri isə kifayət qədər böyükdür və bu sebəbdən vaksinasiya bütün ölkəni ehət etmedi. Bu baxımdan onlarda kütləvi immunitet zəifdir. Azərbaycanda isə vaksinasiya prosesi sürətliyən keçir. Eyni zamanda həm vaksinasiya olunanlar, həm də olunmayanlar arasında virusa yoluxanların sayı az deyil. Bu da immuniteti artıran faktor rolunda çıxış edir. Lakin bütün bunlara baxmayaraq, arxayınlasmama-lı, zaruri tədbirləri ehət etməyi. Soyuşalarımızı her altı aydan bir vaksinasiya olunmasına qədər tətbiq etməyi. Yalnız bu yolla virusun öldürürücü və amansız təsirlerindən qorunmuş olarıq".



Şadlıq saraylarında menyular bahalaşır

Ərzaq məhsullarında qiymət artımı restoran sahiblərini çıxılmaz vəziyyətə salıb

İyun ayında şadlıq saraylarında sifa-rişlərin sayında 63 faiz artım qeydə alınıb.

İqtisadi və Sosial İnkışaf Mərkəzinin (CESD) məlumatına görə, Mərkəz qeyd olunan müddədə qiymət və keyfiyyət üzrə monitorinq aparır.


CESD-nin monitoringinə görə, iyun ayında toy və şənliliklərin sayının azalmasına baxmayaraq menyuların qiyməti orta hesabla 5 faiz bahalaşır.

40 manatadək olan menyularda qiymət artımları 3 faiz, 40-80 manat arasındaki menyularda 5 faiz, 80 manatdan yüksək qiymət təklif edilən menyularda isə artım 7 faiz olub.

Eyni zamanda, monitoringlər xidmət keyfiyyətinin azalmasını müşahidə edib. Belə ki, öten müddədə xidmətçilərin sahəsində müşahidə edilən azalma xidmət keyfiyyətinin aşağı düşməsine səbəb olub.

İqtisadi Natiq Cəfərinin sözlərinə görə, şadlıq saraylarında müşahidə edilən qiymət artımı ərzaq məhsullarının qiymətlərinin artması ilə əlaqədardır: "Hər birimiz ərzaq inflasiyasının nə qədər yüksək olduğunu görə bilirik. Rəsmi mənbələrde də göstərildiyi kimi, inflasiya

Şəymən



Ermənilər lap yaxın gələcəkdə Laçını tərk edəcəklər

Ona görə şəhərin mərkəzini və kəndlərini talan edir, infrastrukturunu dağıdır, ağacları kəsir, evləri yandırırlar

"Laçın dəhlizi" nə alternativ çəki-lən yoluñ tikintisi başa çatıb. İşğal dönməndə orada qeyri-qanuni mə-künlaşmış ermənilərin lap yaxın gələcəkdə Laçını tərk edəcəyi heç kimdə şübhə doğurmur".

Bunun Milli Həmreylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. Partiya rehberi bildirib ki, bunu ermənilərin özüldər də, Xankəndidəki separatçı tör-tüküntüsüne "başçı"lıq edən Araik Arutyunyan da yaxşı başa düşür: "Ona görə de necə deyərlər, onlar idindən əl-ayağa düşüb'lər. Laçının mərkəzindəki və Zabux kəndindəki ermənilər ərzinə tərk etməyəcəklərini bildirirlər. Ancaq digər tərəfdən öz ənənəvi hayxislətlərindən sadiq qalaraq Laçının mərkəzini və kəndlərini talan edir, infrastrukturunu dağıdır, ağacları kəsir, evləri yandırırlar. Bu da son nəticədə bölgədə növbəti ekoloji fəlakətin baş vermesi ile nəticələnə bilər. Eyni zamanda

Xankəndidəki separatçı-terrorçu rejim Zabuxda qanunsuz məskunlaşdırılmış Suriya, Livan ermənilərinin Şuşa rayonunun kəndlərində yerləşdiriləcəyi ehtimalını gündəmə getirir.

Separatçı-terrorçu rejimin qanunsuz "ombudsmanı" Gegam Stepanyanın bu barədə verdiyi texbiratı açıqlama-sından məlum olur ki, Zabuxun boşal-dılması faktı meydana çıxacağı teqdirdə, məmən variant kimi oradakı hayılarda Şuşa rayonunun Böyük və Kicik Qalaqəresi kəndlərində köçürülməsi müzakire oluna bilər".

Ə.Hüseynov vurğulayıb ki, həqiqətdə ermənilərin nə Zabuxda, nə de Şuşanın məlum kəndlərində yerləşdirilməsi, məskunlaşdırılması heç bi hüquqi əsaslıra söykenmir:

"Cünki onlar Azərbaycan vətəndaşıdır. Ona görə de erazidə müvəqqəti yerləşmiş Rusiya sülhəməramılıları heç şübhəsiz ki, bu cür qanunsuz məskun-

laşdırma cəhdlerinin karşısını birmə-nali suretdə almmalıdır. Əks təqdirdə, Azərbaycanın müvafiq güc strukturları bu məsələni gəreyince həll edəcək, erməni azınlığının karşısını alacaqlar. Rəsmi Bakının ne Ermənistən rehberli-yinin sərgiliyi destruktiv mövqeyə, nədeki Xankəndidəki separatçı-terrorçu rejimin qanunsuz əməllərinə sənsuza qədər dözmək niyyəti yoxdur. 44 günlük Vətən mühəribəsində eldə edi-lən parlaq Zəfərden sonra Ermənistən-la münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən atılan tətbiyyəti addimları və dövlətimi-zin başçısının sülh çağırışlarını da, rəsmi İrəvanın danışqların ruhuna xə-lə getirən əsasız iddia və bəyanatla-

rını da, erməni müxalifətinin və Xankəndidəki separatçıların revanşist çağırışlarını da dünya birliyi görür".

Politoloq bəyan edib ki, həmsəd-rlik institutunun yeniden dirçəldil-məsine çalışan ABŞ və Fransa da ermənilərin revanşist əhəval-ruhiyyə-yə köklənməsindən xəbərdardır:

"Lakin onlar bu faktı görmedən gəlirlər. Revanşist çağırışları onları əsla narahat etmər. Ancaq hamı bilməlidir ki, Ermənistən tərəfinin və separatçı-rların destruktiv fealiyyətləri, revanşist çağırışları bölgenin gələcək təhlükəsizliyinə ciddi təhdid yaratır. Bu təhdidlərin karşısının alınması üçün lazımi tədbirlərin görülməsi zəruridir. Azərbaycan Prezidentinin de bəyan etdiyi kimi, Ermənistən revanş cəhdlerinin qarşısı qətiyyətlərə alınacaq. Ermənilər illüziyalara yaşamamalıdır!".

İsmayıllı Qocayev

Afina erməniyə qucaq açıb

Mirzoyan yunan mediasında təxribatla məşğuldur

"Ermənistən Xarici işlər na-ziri Ararat Mirzoyan Yunanistanın "Kathimerine" qəzetinə müsahibəsində Azərbaycanın və Türk-yənin ünvanına bir sıra ittihamlar səsləndirir".

"Bu barədə siyasi şərhçi Elçin Mirkəbəlli deyib. Analitik bildirib ki, Mirzoyan ölkəmizin orası bütövülyunu şübhə altına alan ənənəvi sər-səmələmələrini davam etdirib:

"Şübhəsiz ki, Ararat Mirzoyanın məvcud olmayı "Dağlıq Karabağ" və digər, təfərruatına varmaq istə-midiyi iddialarında təcəccüblü



heç ne yoxdur. Amma Ararat Mirzoyanın müttəmadi olaraq Yunanistanın "Kathime-rine" qəzetiində yayımlanan müsahibəsi informasiya təxribatıdır. Cənubi Qafqazda sülhün, təhlükəsizliyin temin olunmasına manee yaratmaq məqsədi daşıyan bir ya-naşmadır. Maraqlıdır, görsən, Cənubi Qafqazda Yunanistanın adını kimseñin xatırlamadığı bir zamanda, rəsmi Afinanın regional ziddiyyətlərin və sosial-iqtisadi problemlərin girdəbəndi böyüdüldüyü bir za-

İsmayıllı

"Qarabağ" tarix yazır

Rəşad Məcid: "Bu gedişlə əminəm ki, Qurban Qurbanovun yetirmələri yene əzmkar oyun nümayişi etdirərək mərhələlər adlayacaq"

"Lex"i 5:1 hesabıyla meğlub edən "Qarabağ" klubu 2-ci təsnifat mərhələsinə vəsiqə qazanıb. İlk matçda 0:1 hesabi ilə iduzan Ağdam təmsilcisi Poşa klubu ilə Tofiq Bəhrəmov adına Respublika Stadionunda qarşılaşıb. Matçda Ozo-biç, Medina, Abbas Hüseynov hərəsini bir qolla yadda qalıb. Kadi işe iki dəfə fərqlənərək dubla imza atıb. Oyundan sonra klubun qəle-bəsine sevinən azarkeşlər küçələrə axısbı və Ağdam təmsilcisinin mər-hələ adlamasını qeyd ediblər.

"Bu qələbə "Azərbaycan futbolu yeni mərhələyəmə adıllar, qələbənin davamı gelecekmə?" kimi suallar ya-radır. Sosial şəbəkə istifadəçiləri klubu buna da çox qələbə qazanmasını və Çempionlar Liqasında özünü göstərməsi ni arzu ediblər.



"Qarabağ"ın Azərbaycan futbolunda en çox uğur elde edən klub olduğunu deyən "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid "Şərq"ə açıqlamasında bildirib ki, klub təkəc idməna deyil, həmçinin işgəl olmuş ərazilərin icti-maileşməsində böyük addımlar atıb:

"Klub dönüş nöqtəsini 2009-cu ilin iyulun 22-də Bakıda Norveçin "Rosenborg" klubuna qalib gəlməkə edib. Həmin gün "Qarabağ" ilk dəfə Azərbaycan klubları arasında növbəti liqaya çıxdı və Avroliqalarda öz qələbələrinin başlanğıcını yaratdı. Ondan sonrakı dövrədə "Qarabağ"

Nihat Müzəffər

Toyda oynayarlar da...



nun qənaətinə, cəmiyyət bu kimi olayları az qarşılaşır:

"Təhsil nazirinin şəxsi həyatı da var. Nazırsonşə, toyda oynamaq olmaz?

Bele menzəreyle çox az hallarda qarşılaşmışıq. Hənsi nazirin toyda oynaman zaman videoosu yayılıb? Nadir hallarda belə vəziyyət yaşınır. Ona gö-ge cəmiyyətin onların hərəket və davra-nışlarına maraq dairəsi böyükdür.

Cənab nazır göründüründə ritmik oynamır. Bizdə elə təsəvvür var ki, nazırsonşə daha "ağır" davranımlısan.

Təqnidlik bir məsələ yoxdur, niyə olma-

lärid ki? Toyda oynayarlar da... Hər keş hadisəye eyni aspektindən yanaşır. Tə-

riflə bərabər təqnid rəylərin yazılışı

da normaldır".

Təhsil eksperti Elçin Əfəndi de

nazirin rəqşini təqdirliyə qıymət-ləndirib: "Kimsə qınamalıdır, nazır

de insandır. Onun harada olduğu məsə-

ləsi vacib şəhəriyyət daşıyır. İnternat

məktəbində valideyn himayəsindən

məhrum şəxslərin yanındadır. Validey

nöqtəyinə-nəzərindən yanaşsaq, belə mü-

nasibət sərgiləmeli idi. Həm sadəliyi

gösterdi, həm de məzunların könüllərini

xoş etdi. Qol qaldırıb oynamağı da al-

qışlanması durumdur.

İmtahan, sertifikasiya, müellimlərin

işə qəbulu ayrı məsələlərdir. Nazır im-

tahəninin gedisişində oynamayıb, o, xü-

susi şəhərkədə rəqs edib".

Aygün Tahir



Prezidentin aylıq təqaüdünlərin təyinatı prosesi yekunlaşdırılır. Ümumilikdə 93 min nəfəre 104 min sosial ödəniş təyin olunub. Sosial ödənişlər vətəndaşların müraciəti olma-dan, elektron sistem üzərindən proaktiv qaydada həyata keçirilir. Şəhid ailələri, mü-

tinin yaxşılaşdırılması, onlara fərdi evlərin, menzillerin verilmesi, neqliyyat vasitələri ilə temin olunmaları, eyni zamanda onlara reabilitasiya xidmetləri, müasir protezlərə təminat, məşğulluq problemlərinin həlli və digər bira istiqamətlərdə mühüm addımlar atılır: "Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinin, veteranlarının menzil-meşət şəraitinin yaxşılaşdırılması, onlara minik avtomobilərinin verilməsi, müavinətlərinin artırılması və digər məsələlər dövlət üçün prioritet olub".

C.Osmanov bildirib ki, Azərbaycanın şanlı qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Prezident İlham Əliyevin sərəncamı ilə

Şəhid ailələrinə və qazılərə diqqət bir nömrəli vəzifədir

Ölkənin iqtisadi gücü artdıqca, bu kateqoriyadan olan şəxslərə ödənilən müavinətlərin, sosial ödənişlərin də məbləği artırılır

2020-ci ilde Azərbaycan tarixinin ən şəhərli günlərini yaşıdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusun 30 illik işğal 44 gün arzində son qoydu. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda 27 sentyabr "Anım", 8 noyabr "Zəfər" günü kimi qeyd olunur.

Amma tebii ki, heç bir müharibə itkisiz olmur. 44 günlük Vətən müharibəsi zamanı 2908 şəhid olub, 6 nəfər isə itkin düşüb. Post-müharibə dövründə ister şəhid ailələri, isterse de qaziler üçün müxtəlif dəstək təliyələri həyata keçirilib. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusun tarixi qələbə qazandığı 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələrinə və müharibə iştirakçılarına genişməqasılı sosial dəstək tədbirləri həyata keçirilib. Müharibədən qısa müddət sonra şəhid ailələri və qazilər dəstək məqsədilə Prezident İlham Əliyevin Fermanı ilə 8 dekabr 2020-ci ilde "YAŞAT" Fondu yaradılıb. Ölkə ərazisindən 2 min 927 şəhidin ailə üzvləri, habelə 5 min 650 yaralı olmaqla, ümumilikdə 17 min 015 şəxslər görüşüllər, ehtiyacları qeydə alınıb. Fondu yeni doğulan şəhid emanetlərini de unutmayıb. 27 sentyabr 2020-ci il tarixindən sonra dünyaya gelen 102 şəhid övladı ilə bağlı Fondu tərəfindən həyata keçirilən "Onlar bize əmənət" layihəsi çərçivəsində yeni doğulmuş şəhər övladlarının zəruri xərclərinin qarşılıklaması məqsədi ilə 1 000 AZN məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 000 AZN məbləğindən depozit hesab açılıb. Her iki valideynini itirən 7 şəhid övladının adına da 5000 AZN məbləğindən depozit hesab açılıb. Ötən dövrde Vətən müharibəsi şəhidlərinin 8 minədək aile üzvüne 16 minədək sosial ödəniş təyin olunub. 3 min 151 müharibə ailəsinə iştirakçısına əllilik və bunuluna bağlı sosial ödəniş təyin olunub. Cari ilde "Müharibə veterani" adı verilmiş 81 min 856 şəxse de

haribe ailələri üçün sosial ödənişlərin məbləği 2021-2022-ci illerde orta hesabla 60 faiz artırılır. 1 yanvar 2021-ci ildən Vətən müharibəsi qəhrəmanlarına Prezidentin təqəbüd, 1 yanvar 2022-ci ildən isə Vətən müharibəsinin veteranlarına Prezidentin təqəbüd təsis olunub. Mühüm sosial dəstək tədbirlərindən biri de şəhid ailələrinin, müharibə ailələrinin menzil və fərdi evlərə təminatıdır. Bu program 2021-ci ilde 5 dəfə genişlənib. Ötən il şəhid ailələrə və müharibə ailələrinə 3 min, 2022-ci ilin evvelindən dənaha 587 menzil, postmüharibə dövründə isə 3587 menzil verilib. Ümumən öten dövrə 12500-dən çox şəhid ailəsi və müharibə ailələri menzil və ya fərdi evlərə təmin edilib. Bu program 2021-ci ilde 5 dəfə genişlənib. Ötən il şəhid ailələrə və müharibə ailələrinə 3 min, 2022-ci ilin evvelindən dənaha 587 menzil, postmüharibə dövründə isə 3587 menzil verilib. Ümumən öten dövrə 12500-dən çox şəhid ailəsi və müharibə ailələrinin menzil və fərdi evlərə təmin edilib. Bu program 2021-ci ilde 5 dəfə genişlənib. Ötən il şəhid ailələrə və müharibə ailələrinə 3 min, 2022-ci ilin evvelindən dənaha 587 menzil, postmüharibə dövründə isə 3587 menzil verilib. Ümumən öten dövrə 12500-dən çox şəhid ailəsi və müharibə ailələrinin menzil və fərdi evlərə təmin edilib. Bu program 2021-ci ilde 5 dəfə genişlənib. Ötən il şəhid ailələrə və müharibə ailələrinə 3 min, 2022-ci ilin evvelindən dənaha 587 menzil, postmüharibə dövründə isə 3587 menzil verilib. Ümumən öten dövrə 12500-dən çox şəhid ailəsi və müharibə ailələrinin menzil və fərdi evlərə təmin edilib. Bu program 2021-ci ilde 5 dəfə genişlənib. Ötən il şəhid ailələrə və müharibə ailələrinə 3 min, 2022-ci ilin evvelindən dənaha 587 menzil, postmüharibə dövründə isə 3587 menzil verilib. Ümumən öten dövrə 12500-dən çox şəhid ailəsi və müharibə ailələrinin menzil və fərdi evlərə təmin edilib. Bu program 2021-ci ilde 5 dəfə genişlənib. Ötən il şəhid ailələrə və müharibə ailələrinə 3 min, 2022-ci ilin evvelindən dənaha 587 menzil, postmüharibə dövründə isə 3587 menzil verilib. Ümumən öten dövrə 12500-dən çox şəhid ailəsi və müharibə ailələrinin menzil və fərdi evlərə təmin edilib. Bu program 2021-ci ilde 5 dəfə genişlənib. Ötən il şəhid ailələrə və müharibə ailələrinə 3 min, 2022-ci ilin evvelindən dənaha 587 menzil, postmüharibə dövründə isə 3587 menzil verilib. Ümumən öten dövrə 12500-dən çox şəhid ailəsi və müharibə ailələrinin menzil və fərdi evlərə təmin edilib. Bu program 2021-ci ilde 5 dəfə genişlənib. Ötən il şəhid ailələrə və müharibə ailələrinə 3 min, 2022-ci ilin evvelindən dənaha 587 menzil, postmüharibə dövründə isə 3587 menzil verilib. Ümumən öten dövrə 12500-dən çox şəhid ailəsi və müharibə ailələrinin menzil və fərdi evlərə təmin edilib. Bu program 2021-ci ilde 5 dəfə genişlənib. Ötən il şəhid ailələrə və müharibə ailələrinə 3 min, 2022-ci ilin evvelindən dənaha 587 menzil, postmüharibə dövründə isə 3587 menzil verilib. Ümumən öten dövrə 12500-dən çox şəhid ailəsi və müharibə ailələrinin menzil və fərdi evlərə təmin edilib. Bu program 2021-ci ilde 5 dəfə genişlənib. Ötən il şəhid ailələrə və müharibə ailələrinə 3 min, 2022-ci ilin evvelindən dənaha 587 menzil, postmüharibə dövründə isə 3587 menzil verilib. Ümumən öten dövrə 12500-dən çox şəhid ailəsi və müharibə ailələrinin menzil və fərdi evlərə təmin edilib. Bu program 2021-ci ilde 5 dəfə genişlənib. Ötən il şəhid ailələrə və müharibə ailələrinə 3 min, 2022-ci ilin evvelindən dənaha 587 menzil, postmüharibə dövründə isə 3587 menzil verilib. Ümumən öten dövrə 12500-dən çox şəhid ailəsi və müharibə ailələrinin menzil və fərdi evlərə təmin edilib. Bu program 2021-ci ilde 5 dəfə genişlənib. Ötən il şəhid ailələrə və müharibə ailələrinə 3 min, 2022-ci ilin evvelindən dənaha 587 menzil, postmüharibə dövründə isə 3587 menzil verilib. Ümumən öten dövrə 12500-dən çox şəhid ailəsi və müharibə ailələrinin menzil və fərdi evlərə təmin edilib. Bu program 2021-ci ilde 5 dəfə genişlənib. Ötən il şəhid ailələrə və müharibə ailələrinə 3 min, 2022-ci ilin evvelindən dənaha 587 menzil, postmüharibə dövründə isə 3587 menzil verilib. Ümumən öten dövrə 12500-dən çox şəhid ailəsi və müharibə ailələrinin menzil və fərdi evlərə təmin edilib. Bu program 2021-ci ilde 5 dəfə genişlənib. Ötən il şəhid ailələrə və müharibə ailələrinə 3 min, 2022-ci ilin evvelindən dənaha 587 menzil, postmüharibə dövründə isə 3587 menzil verilib. Ümumən öten dövrə 12500-dən çox şəhid ailəsi və müharibə ailələrinin menzil və fərdi evlərə təmin edilib. Bu program 2021-ci ilde 5 dəfə genişlənib. Ötən il şəhid ailələrə və müharibə ailələrinə 3 min, 2022-ci ilin evvelindən dənaha 587 menzil, postmüharibə dövründə isə 3587 menzil verilib. Ümumən öten dövrə 12500-dən çox şəhid ailəsi və müharibə ailələrinin menzil və fərdi evlərə təmin edilib. Bu program 2021-ci ilde 5 dəfə genişlənib. Ötən il şəhid ailələrə və müharibə ailələrinə 3 min, 2022-ci ilin evvelindən dənaha 587 menzil, postmüharibə dövründə isə 3587 menzil verilib. Ümumən öten dövrə 12500-dən çox şəhid ailəsi və müharibə ailələrinin menzil və fərdi evlərə təmin edilib. Bu program 2021-ci ilde 5 dəfə genişlənib. Ötən il şəhid ailələrə və müharibə ailələrinə 3 min, 2022-ci ilin evvelindən dənaha 587 menzil, postmüharibə dövründə isə 3587 menzil verilib. Ümumən öten dövrə 12500-dən çox şəhid ailəsi və müharibə ailələrinin menzil və fərdi evlərə təmin edilib. Bu program 2021-ci ilde 5 dəfə genişlənib. Ötən il şəhid ailələrə və müharibə ailələrinə 3 min, 2022-ci ilin evvelindən dənaha 587 menzil, postmüharibə dövründə isə 3587 menzil verilib. Ümumən öten dövrə 12500-dən çox şəhid ailəsi və müharibə ailələrinin menzil və fərdi evlərə təmin edilib. Bu program 2021-ci ilde 5 dəfə genişlənib. Ötən il şəhid ailələrə və müharibə ailələrinə 3 min, 2022-ci ilin evvelindən dənaha 587 menzil, postmüharibə dövründə isə 3587 menzil verilib. Ümumən öten dövrə 12500-dən çox şəhid ailəsi və müharibə ailələrinin menzil və fərdi evlərə təmin edilib. Bu program 2021-ci ilde 5 dəfə genişlənib. Ötən il şəhid ailələrə və müharibə ailələrinə 3 min, 2022-ci ilin evvelindən dənaha 587 menzil, postmüharibə dövründə isə 3587 menzil verilib. Ümumən öten dövrə 12500-dən çox şəhid ailəsi və müharibə ailələrinin menzil və fərdi evlərə təmin edilib. Bu program 2021-ci ilde 5 dəfə genişlənib. Ötən il şəhid ailələrə və müharibə ailələrinə 3 min, 2022-ci ilin evvelindən dənaha 587 menzil, postmüharibə dövründə isə 3587 menzil verilib. Ümumən öten dövrə 12500-dən çox şəhid ailəsi və müharibə ailələrinin menzil və fərdi evlərə təmin edilib. Bu program 2021-ci ilde 5 dəfə genişlənib. Ötən il şəhid ailələrə və müharibə ailələrinə 3 min, 2022-ci ilin evvelindən dənaha 587 menzil, postmüharibə dövründə isə 3587 menzil verilib. Ümumən öten dövrə 12500-dən çox şəhid ailəsi və müharibə ailələrinin menzil və fərdi evlərə təmin edilib. Bu program 2021-ci ilde 5 dəfə genişlənib. Ötən il şəhid ailələrə və müharibə ailələrinə 3 min, 2022-ci ilin evvelindən dənaha 587 menzil, postmüharibə dövründə isə 3587 menzil verilib. Ümumən öten dövrə 12500-dən çox şəhid ailəsi və müharibə ailələrinin menzil və fərdi evlərə təmin edilib. Bu program 2021-ci ilde 5 dəfə genişlənib. Ötən il şəhid ailələrə və müharibə ailələrinə 3 min, 2022-ci ilin evvelindən dənaha 587 menzil, postmüharibə dövründə isə 3587 menzil verilib. Ümumən öten dövrə 12500-dən çox şəhid ailəsi və müharibə ailələrinin menzil və fərdi evlərə təmin edilib. Bu program 2021-ci ilde 5 dəfə genişlənib. Ötən il şəhid ailələrə və müharibə ailələrinə 3 min, 2022-ci ilin evvelindən dənaha 587 menzil, postmüharibə dövründə isə 3587 menzil verilib. Ümumən öten dövrə 12500-dən çox şəhid ailəsi və müharibə ailələrinin menzil və fərdi evlərə təmin edilib. Bu program 2021-ci ilde 5 dəfə genişlənib. Ötən il şəhid ailələrə və müharibə ailələrinə 3 min, 2022-ci ilin evvelindən dənaha 587 menzil, postmüharibə dövründə isə 3587 menzil verilib. Ümumən öten dövrə 12500-dən çox şəhid ailəsi və müharibə ailələrinin menzil və fərdi evlərə təmin edilib. Bu program 2021-ci ilde 5 dəfə genişlənib. Ötən il şəhid ailələrə və müharibə ailələrinə 3 min, 2022-ci ilin evvelindən dənaha 587 menzil, postmüharibə dövründə isə 3587 menzil verilib. Ümumən öten dövrə 12500-dən çox şəhid ailəsi və müharibə ailələrinin menzil və fərdi evlərə təmin edilib. Bu program 2021-ci ilde 5 dəfə genişlənib. Ötən il şəhid ailələrə və müharibə ailələrinə 3 min, 2022-ci ilin evvelindən dənaha 587 menzil, postmüharibə dövründə isə 3587 menzil verilib. Ümumən öten dövrə 12500-dən çox şəhid ailəsi və müharibə ailələrinin menzil və fərdi evlərə təmin edilib. Bu program 2021-ci ilde 5 dəfə genişlənib. Ötən il şəhid ailələrə və müharibə ailələrinə 3 min, 2022-ci ilin evvelindən dənaha 587 menzil, postmüharibə dövründə isə 3587 menzil verilib. Ümumən öten dövrə 12500-dən çox şəhid ailəsi və müharibə ailələrinin menzil və fərdi evlərə təmin edilib. Bu program 2021-ci ilde 5 dəfə genişlənib. Ötən il şəhid ailələrə və müharibə ailələrinə 3 min, 2022-ci ilin evvelindən dənaha 587 menzil, postmüharibə dövründə isə 3587 menzil verilib. Ümumən öten dövrə 12500-dən çox şəhid ailəsi və müharibə ailələrinin menzil və fərdi evlərə təmin edilib. Bu program 2021-ci ilde 5 dəfə genişlənib. Ötən il şəhid ailələrə və müharibə ailələrinə 3 min, 2022-ci ilin evvelindən dənaha 587 menzil, postmüharibə dövründə isə 3587 menzil verilib. Ümumən öten dövrə 12500-dən çox şəhid ailəsi və müharibə ailələrinin menzil və fərdi evlərə təmin edilib. Bu program 2021-ci ilde 5 dəfə genişlənib. Ötən il şəhid ailələrə və müharibə ailələrinə 3 min, 2022-ci ilin evvelindən dənaha 587 menzil, postmüharibə dövründə isə 3587 menzil verilib. Ümumən öten dövrə 12500-dən çox şəhid ailəsi və müharibə ailələrinin menzil və fərdi evlərə təmin edilib. Bu program 2021-ci ilde 5 dəfə genişlənib. Ötən il şəhid ailələrə və müharibə ailələrinə 3 min, 2022-ci ilin evvelindən dənaha 587 menzil, postmüharibə dövründə isə 3587 menzil verilib. Ümumən öten dövrə 12500-dən çox şəhid ailəsi və müharibə ailələrinin menzil və fərdi evlərə təmin edilib. Bu program 2021-ci ilde 5 dəfə genişlənib. Ötən il şəhid ailələrə və müharibə ailələrinə 3 min, 2022-ci ilin evvelindən dənaha 587 menzil, postmüharibə dövründə isə 3587 menzil verilib. Ümumən öten dövrə 12500-dən çox şəhid ailəsi və müharibə ailələrinin menzil və fərdi evlərə təmin edilib. Bu program 2021-ci ilde 5 dəfə genişlənib. Ötən il şəhid ailələrə və müharibə ailələrinə 3 min, 2022-ci ilin evvelindən dənaha 587 menzil, postmüharibə dövründə isə 3587 menzil verilib. Ümumən öten dövrə 12500-dən çox şəhid ailəsi və müharibə ailələrinin menzil və fərdi evlərə təmin edilib. Bu program 2021-ci ilde 5 dəfə genişlənib. Ötən il şəhid ailələrə və müharibə ailələrinə 3 min, 2022-ci ilin evvelindən d

Sahildəki restoranlar dənizə çirkab axıdır



Bakı və Sumqayıtda restoran sahibləri cərəmənlər. Belə ki, Daxili İşler Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik idarəeti Ekologiya və Təbii Sərvatlar Nazirliyinin müvafiq qurumları ilə birgə Xəzər denizinin sahil zolağında, çimərliliklərdə sanitariya-gigiyena qaydalarına riayət ediləmisi ilə bağlı reyd keçirilib.

Qaradağ rayonu Salyan şəhərsində yerləşən restoranları birləşdirən dənizə çirkab suların axıdlığı, Sumqayıt şəhərində isə dəniz sahilində yerləşən istirahət mərkəzlərinin birləşdirən atmosfəre atılan zərərlər maddələrin zərərsizləşdirilməsi üçün tüstü

Belə istirahət mərkəzlərinin sahibləri sərt şəkildə cəzalandırılmalıdır.

bacısına təmizləyici qurğuların quraşdırılmaması faktları aşkar edilib.

İnzibati Xətələr Məcəlləsinin 264.0.1-ci və 237.1-ci maddəsinin tələblərini pozduğuna görə hər iki istirahət mərkəzinin vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında protokollar tərtib edilib.

Oyed edək ki, dənizi çirkəldərən istirahət mərkəzlərinin adı defələrlə ictmayıyyətə açıqlanıb. Eyni zamanda, qurğular quraşdırılanadək sözügedən obyektlərin fealiyyətinin dayandırılması ilə bağlı aidiyyəti yeti kurumlar arasında da məsələ qaldırılıb. Ancaq həmin istirahət mərkəzləri yene de Xəzəri çirkəldərindən keçirilib.

Ekspertlər isə Xəzər denizinin çirkəldərindən istirahət mərkəzlərinin fealiyyətinin dayandırılmasına tərəfdaridir. Xəzər denizinin böyük bir su hövzəsi olduğunu vurğulayan mütəxəssislərin fikrincə, onun etrafında olan obyektlərin dəniz suyunu çirkəldirməsi yoxluğundur. Bu obyektlərin üzərinə ciddi nəzarət qoyulmalıdır. Söhbət böyük müəssisələrdən getmir. Kiçik sahibkarlıq obyektlərinin də vurduğu zərərləri

toplaklıda böyük neticeyə getirib çıxarı. Burada ekologiyının qorunması məsesi həllini tapşırıb. Bunun üçün kompleks tədbirlər görülməlidir. Qanunvericiliyə müvafiq deyişikliklər edilməlidir. Belediyelərən bu istiqamətdə həm hüquqları, həm də məsuliyyəti artırılmalıdır.

Bu barədə "Şərq"ə açıqlama verən sosial məsələlər üzrə ekspert İlqar Hüseynli deyib ki, dənizi çirkab su axıdanlar və mösiş əşyaları atanlar sərt şəkildə cəzalandırılmalıdır: "İstirahət mərkəzi olsun, ya da müəssisə, fərqi yoxdur, dənizi çirkəldərən qanun qarşısında cavab verməlidirlər. Bu gün kimi dənizi çirkəldərindən istirahət mərkəzləri ilə bağlı müəyyən işlər görülüb. Onların adları ictmayıyyətə açıqlanıb, müəyyən təbərrələr gərəsi ilə bağlı defələrlə xəbərdarlıq olub. Ancaq buna baxmayaraq, həmin iachsen obyektləri heç bir iş görməyib, öz fealiyyətlərini olduğu kimi davam ediblər. Bəzi sahibkarlar edilen xəbərdarlıqla əhəmiyyət verməyərək ekologiyani pozmaqla müşğuldurlar. Bu sebəbdən de hesab edirəm ki, Xəzər denizini və onun sahilini çirkəldərindən istirahət mərkəzlərinin sahibləri sərt şəkildə cəzalandırılmalıdır. Zənnimə, dənizi çirkab su ilə çirkəldərindən yüksək məbləğdə cerimənlənməli, bununla yanaşı, həmin məkanların fealiyyəti dayandırılmışdır. Belə olarsa, hər kəs qayda-qanuna riayət edər, ekologiyani korlamaz".

Şeymən

Arı sanmasından ölüngəncin yenidən dirilməsi cəfəng söhbətlərdir

Həkim-nevroloq: "Belə hallarda allergik reaksiya elə ildırım sürətilə baş verir ki, xəstə keçinir"

İyulun 9-u Ağstafa rayonu Yenigün kəndində qonaq olan Şəmkir rayon sakinini ari vurub. Kənd sakinləri onun ari sanmasının yox, xəstəxanada qan laxtalaşdırıcı iynənin vurulması səbəbindən ölüyünün iddiələr. Həmin gün hadisə ilə bağlı saat 18:00 radələrində Təcili Tibbi Yardımı (TTY) çağırış daxil olub.

TƏBİB-dən verilən məlumatə görə, TTY briqadası 18:07 radələrində qeyd edilən ünvanda olub. Vətəndaşın hadisə yerində ölüyü aşkarlanıb. Şəxslər hekimlər heç bir iynə vurma'yıblar. Hadisə barədə rayon hüquq-mühafizə orqanlarına anında məlumat verilib.

Daha sonra vətəndaşın nəsi aidiyyəti üzrə araşdırılması üçün Məhkəmə - Tibbi Eksperitə və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Oradan meyit basdırılması üçün ailəsinə təslim edilib.

Heyat eləmətləri zənn edən ailə üzvləri isə meyiti Gəncədə yerləşən xəstəxanalardan birinə aparıblar. Orada da bioloji ölümü təsdiq olunub.

Həkim-nevroloq Qalib Əsədov "Şərq"ə açıqlamasında bildirib ki, ari sancan oğlanın dirilməsi, sonra iynə vurularaq yeniden ölməsi ilə bağlı cəfəng söhbətlər hamisi sarı metbutən yaratdırıq hay-hükdür:

"İnsanı ari vurub və o, anafilaktik şok keçirib. Bəzi adamlarda belə hal-lara rast gelir. Allergik reaksiya elə ildırım sürətilə baş verir ki, xəstə keçinir. 21-ci əsrdə ölümlü təsdiq etmek elə de çətin deyil. Meyiti eve getirdikdən sonra məlum olub ki, nəşin üzərinə qoyulan güzgü terlib. Güzgü terleməsinin bir çox səbəbəri ola bilər. Soyuq havada, içəridə insanların çox toplaşması, rütubət və digər səbəblərdən mümkündür. Ona görə de anası deyib ki, övladı ölməyib. Yeniden xəstəxanaya getirilib. Valideyni de analayıram, oğlunun ölmə ilə barışmaq istemiyib. Ağır dərđdir. Üstəlik də 3 aydan sonra toyu olacaqdı. Ölümün konkret eləmətləri mövcuddur. Xəstəxana-

da meyite qoxu yamasın, işşkinlik yaratmasın deyin iynə vurulması surət şayədir. Bu, sadəcə sensasiya yaratmaq, reyting yüksək xatirinə tıraşlanan, heç bir tibbi, elmi əsası olmayan fikirlərdir. Təessüf ki, bəzi metbutə orqanlarımız mütəxəssislerin reyinə əhəmiyyət vermədən, belə bir faciəvi hadisədən şou düzəldirilər".

Şücyət Mehti



ADA-nın "Yay düşərgəsi" növbəti dəfə Azercell-də!

Məktəbililər mobil operatorun təqdimatında həm yeni nesil rəqəmsal texnologiyalar, həm də müştəriyə xidmət mədəniyyəti ilə tanış oldu

ADA Universitetinin ölkənin müxtəlif orta məktəblərinin şagirdləri üçün teşkil etdiyi "Yay düşərgəsi" programı "informasiya Texnologiyaları həftəsi" çərçivəsində "Azercell Telekom" MMC-növbəti sefərinə gerçəkləşdirildi.

Universitetin inkişaf və Diplomatıya İnstitutunun ixtisasartırma Programlarının teşkil etdiyi yay məktəbinin təşkilatçıları Azercell-in Data Mərkəzini ziyaret edərək şəbəkə texnologiyalarının esasları, mobil şəbəkənin qurulması, istismarı və nezareti barede məlumatları tanış olub, eləcə də, LTE şəbəkəsinin göstəricilərinin ölkə xəritəsi boyu ehtəsimini canlı olaraq seyr ediblər. Daha sonra Big Data və Təhlillər-departamentinin təqdimatında İKT sahəsində verilənlərin toplanması, saxlanması və emali, Big Data üzrə global trendlər və Azercell-in bazarda yaxın zamanlı təqdim edəcəyi yeni rəqəmsal məhsullar haqqında ətraflı məlumat alaraq şirkət ekspertlərinə öz suallarını ünvanlayıblar.

Ölkədə müştəri xidmətləri sahəsində ən nümunəvi sayıyla biləcək şirkətə tanışlığın davamı olaraq məktəbililər Fəvvarələr Meydanında yerləşən Bakıda ilk AzercellXidmət və Satış Mərkəzini ziyarət ediblər. Yay düşərgəsi təşkilatçıları ona masa arasından Azercell əməkdaşlarının abunəciliyinə ünsiyyətini canlı olaraq izleyib, şirkətin satış və xidmət ekspertləri tərəfindən Azercell-də müştəriyə xidmət mədəniyyəti, müştəri məmənuniyyətinin əsasları, eləcə də, eməkdaşlarının abunəciliyinə suallarını cavablandırması prosesi ilə bilavasitə tanış olublar.

Qeyd edək ki, Azercell şirkəti uzun illərdir ADA Universiteti ilə müxtəlif sahələrdə əməkdaşlıq edir. Şirkət ADA-nın teşkil etdiyi startap yarışmalarının tərəfdəsi qismində çıxış edərək karyera sərgilərində iştirak edib, universitetdə təhsil alan bir grup xüsusi istedadlı tələbələrə təqaüd ayırmalı onların fərdi və peşəkar inkişafına dəstək olub.

Yeni təhlükə...

"Marburg" virusu xəstələrin 90 faizini öldürür

(Əvvəli səh: 8-də)

Qanada "Marburg" virusu yayılıb. Dünyanın en ölümcül xəstəliklərinin birinən Qərbi Afrikada ortaya çıxmış yeni epidemiyaya qorxusunu yaradıb. Hətta son dərəcə təhlükəli hesab edilən infeksiyadan iki nefərin ölməsi səbəbindən iddiyəti qurumlar epidemiyə hayacanı verib. Bu xəbərdarlıqdan sonra "Marburg" virusu ilə bağlı təfrərvätlar ciddi narahatlığa səbəb olub.

"Marburg" virusundan iki xəstənin ölüm xəberini alan Ümumdünya Səhiyyə Təşkilatı dərhal tədbir görüb. "cnnturk.com"un məlumatına görə, ölkənin çənubundakı Aşanti bölgəsindən olan xəstələrin bir-birini tanıma-ması narahatlıq yaradıb. Bir-biri ilə əlaqəli olmayan iki hadise, xəstələrin əvvəllerin düşüldündüründən dəha çox yayıldıqına dair qorxular artırdı. Ümumdünya Səhiyyə Təşkilatının qanallı tibb işçilərənə dəstək olmaq üçün bir mütəxəssis qrupu təyin etmiş və bu insanların yola çıxması xəbərlər arasındadır.

Marraqlıdır, "Marburg" virusu nədir və iddiyətləri hansıslardır?

Qeyd edək ki, "Marburg" mövcud viruslar arasında ona ölümük viruslardan biridir. Heyatının itirən insanlara ilk testlər müsbət çıxıb və "Marburg" virusu aşkarlanıb. Ebolanın ölümünlü olan "Marburg" a yoxlanan insanları 90 faizi dünyasını dəyişir. Yüksek yoxlama potensialına sahib olan virus yeni pandemik təhlükə kimə qəbul edilib və UST onu "epidemiya meyilli" adlandırdı.

"Marburg" virusuna yoluxan insanlar "ka-



tez-tez burun, diş etləri, gözlərində qanaxmalar olur. Bu virus adətən Anqola, Konqo Demokratik Respublikası, Keniya, Cənubi Afrika və Uqandada baş verən epidemiyalarla əlaqələndirilir. "Marburg" dəha yaxşı tanınan Ebola virusu xəstəliyi ilə eyni ailədən olan viral hemorragik qızdırmadır. Virus meyvə yarasalar tərəfindən daşınır, lakin insanlar arasında qan və bedən mayeleri, hemçinin çirkəlmış səthlərə toxunmaqla yaxşıla bilər. Virusu entiva etmək üçün son dərəcə ciddi infeksiya nəzəret tədbirləri tələb olunur.

İlk dəfə 1967-ci ilde Almaniyanın Marburg və Frankfurt və Serbiyanın Belgrad şəhərlərində baş verən epidemiyalarдан sonra Uqandanın tərəfindən meymunlar tərəfindən laboratoriya işçilərinə tökülmüşsindən sonra insanlarda aşkar edilib. 2008-ci ilde magaralar ziyyət etdiyi Uqandanın Holländiyaya qayıdan holländiyalı qadınadən ikinci dəfə xəstəlik aşkarlanıb. Xəstəlik qefildən yüksək hərəket və sıddıtda baş ağrısi ilə başlayır və adətən yedi gün ərzində sıddıtda qanaxma-sı səbəb olur.

Virusa müalicə etmək üçün təsdiqlənmiş peyvəndlər və ya antiviral müalicələr yoxdur, buna görə de həkimlər simptomları yaşlılaşdırmaq üçün venadaxili damcılardan istifadə edirlər.

Şeymən

Azercell-in dəstəyi ilə Vətən mühəribəsi qaziləri və şəhid övladları üçün keçirilən peşə təlimləri başa çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycanda Amerika Ticaret Palatası İctimai Birliyinin (AmCham Azərbaycan), "Azercell Telekom", MMC-nin və Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin (JA Azərbaycan) tərəfdən Vətən mühəribəsi qaziləri və şəhid övladları üçün həyata keçirilən sosial təşəbbüs başa çatıb.



İyul 6-da Marriot Boulevard otelədə baş tutan mərasimdə layihə çərçivəsində peşə istiqamətinin seyməye vəzənkər potensialları rəsədləşdirilməsi və onların tətbiq olunması üçün sertifikatlar təqdim edilib.

Qeyd edək ki, iştirakçılar 6 ay boyunca onlayn şəkildə teşkil edilən İngilis dili və kompüter kurslarında cəlb olunub, xüsusi fərqlişen gənclər isə ölkənin aparıcı şirkətlərində təcrübə keçmək imkanı qazanıblar. Layihənin rəqəmsal tərəfdən Azercell program iştirakçılarını datakart və yüksək-sürlü mobil internet idmətləri ilə təmin edib. Tədbirdə çıxış edən Azercell-in Korporativ Ünsiyyət departamenti direktoru Sona Abbasova bildirdi: "Şirkətimiz şəhid və qazi ailələrinin sosial rəfahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən dövlət programlarını daima destəkləməyə çalışıb, 2-ci Qarabağ mühəribə zamanı və ondan sonra dövrədə bù cür layihələrin təşəbbüskarı və dəstəkçisi olmaqdan şərəf duyur".

Xatirədagı ki, təlimlər "Celt Colleges" və "JA Azərbaycan"ın peşəkarları tərəfindən həyata keçirilib.

Vəli Səmədi, Oktay Fətəliyev Bakı şəhərində yaşayışın Aydin Xanlıyeva eşi Kəngəri Novella Karim qızının vəfatı ilə bağlı ailələrinə, yaxınlarına başsağlığı verirler. Allah rəhmət eləsin!

Elan

Yeni Azərbaycan Partiyası tərəfindən Ağstafa rayonu Vurğun qəsəbə sakini Yolçiyev Novruz Bayramı oğluna 01.11.2001-ci il tarixdə verilmiş seriya nömrəsi 221315 olan üzvlük vəsiqəsi itdiyi üçün eribarsız sayılır.

Ədliyyə Nazirliyi, Pentensiar Xidmetin Növbəti Hisselfər Şöbəsinin kiçik inspektor, operator Nəməzəv Nurişən Elbrus oğluna məxsus 08 aprel 2020-ci ilde verilmiş iş vəsiqəsi itdiyi üçün



Yeni təhlükə...

"Marburg" virusu xəstələrin 90 faizini öldürür

Qanada "Marburg" virusu yayılıb. Dünyanın ən ölümcül xəstəliklərindən birinin Qərbi Afrikada ortaya çıxması yeni epidemiyə qorxusunu yaradıb. Hətta son dərəcə təhlükeli hesab edilən infeksiyadan iki nəfərin ölməsi səbəbindən aidiyəti qurumlar epidemiyə həyəcanı verib. Bu xəbərdarlıqlıdan sonra "Marburg" virusu ilə bağlı təfrərvətərlər ciddi narahatlığı səbəb olub.

"Marburg" virusundan iki xəstənin ölüm xəberini alan Ümumdünya Səhiyyə Təşkilatı dərhal tədbir götürüb. "cnnturk.com"un məlumatına görə, ölkənin cənubundakı Asənti bölgəsindən olan xəstələrin bir-birini tanımaması narahatlıq yaradıb.

(Davamı səh: 7-də)

Şəymən

"Pandemiylər bir senarıdır"

Məşhur professor: "Heç maska taxmadım, sadəcə carime ödəməmək üçün boynumda asdım"



Türkiyənin tənmiş kardioloqu, professor Canan Karatay dönen qonqaq olduğunu "Ahabə" kanalının "Mehlə Altınok ilə Sepep Sonuç" adlı verilişdə COVID-19 pandemiyasının bir senarı olduğunu iddia edib.

Medicina.az xəber verir ki, pandemiyə müddətində maska taxmadığını deyən professor uzun müddətdir ekranları görünməməsinin səbəbini belə izah edib:

"Həm bir etiraz id, həm de arzuolunmadır. TV-lərdə qonqaq olanda heşərat kimi üstümüze derman vururdular. Biz asqrıb öskürdük. Mən de heç bir kanala getmek istəmedim. Kanallar da sanki embarq varmış kimi aradan qaldırmadılar."

Bu bir senarıdır. Pandemiyə sözünü viruslarda eşitmış. Ondan evvel de Türkiyədə pandemiyə olub. Obez, depressiya, şəkər pandemiyası və s. Amma bunlar haqqında danışılınır. Fəqət bu ssenarinin heyata keçirilməsi üçün lazımlı olanlar edildi. Heç maska taxmadım, sadəcə carime ödəməmək üçün boynumda asdım. İllərdik ki, vakınların effektiv olmadığını deyirəm, qırıp vaksini, dərmanı olmaz, xəstənin immuniteti güclənməlidir", - Canan Karatay bildirib.

Sağlamlıq faydalı olan məhsullardan danışan professor qeyd edib ki, qatıq ömrü uzadır:

"İstdiyiniz qədər evde təbii üsullarla mayalanmış qatıq yeye bilərsiniz. Təbii mayalanmış qatıq immuniteti min qatıqdaşıdır, ömrü uzadır, et de hemçinin. Sizi xəstələndirmək üçün bunları sizə qadağan edirlər".

Üç nəfərlik maşından 27 nəfər düşdü



Hindistanda polis sürət həddini aşdığu üçün yerli sakinlərin "tuk-tuk" adlandırdıqları üç nəfərlik avtomobili saxlayıb.

Oxu.az xəber verir ki, saxlanma anının görünüşü sosial mediada yayılıb. Belə ki, saxlanılma zamanı üç nəfərlik maşında 27 nəfərin getdiyi məlum olub. Hadise Uttar Pradeş ştatının Fatehpur şəhərində yaşandı.


Bill Qeyts sərvətini xeyriyyə fonduna bağışlayacaq



"Microsoft"un qurucusu, milyonçu Bill Qeyts geləcəkdə sərvətinin demək olar ki, hamısını adını daşıyan xeyriyyə fonduna ("Bill və Melinda Qeyts Fondu") bağışlamaq niyətində olduğunu açıqlayıb.

"Qafqazinfo" əbər verir ki, hərbi Bill Qeyts "Forbes Real Time" jurnalının dünyadan en varlı adamının reytingində 122,1 milyard dollar sərvəti ilə dördüncü yerdədir.

"50 Cent" qorxu filminde rol alacaq



Amerikalı reper "50 Cent" "Skill House" qorxu filminde rol alacaq.

Oxu.az xəber verir ki, rejissor Coş Stolberqin çəkdiyi film sosial şəbəkələrdən və bloqçuların şöhrət namine

hənsi yola getməye hazır olduqlarından bəhs edəcək. Çəkilişlər hazırda Los-Ancelesdə "TikTok Sway House"da aparılır.

"Skill House"un yeni franşizasının ilk filmi olduğunu bildirilir.

Qeyd edək ki, Stolberq həm də qorxu filminin ssenaristi olacaq.

Qeyd edək ki, onun keçmiş layihələri arasında "Saw: Spiral" (2020), "Saw 8" (2017), "Piranha 3D" (2010), "Dorm Scream" (2009) qorxu filmləri var.



Həyatının şokunu yaşadı

Selfie çekən turist vulkanın "qucağına" düşdü



Tətil keçirmək üçün 3 qohumu ilə İtaliyaya gələn 23 yaşılı amerikalı həyatının dəhşətini yaşayıb. Səyahət ucuz başa gələn deyə, Napoli və məşhur Vezuvi vulkanının külli döndərdiyi qədim Pompey şəhərini səyahət rəhbəri olmadan gəzmək qərarına gəliblər.

"Sərqi" "Milliyet.com" a istinadən xəber verir ki, 4 nəfərlik qrup Napoli şəhərinin şəhərindəki vulkanın kraterinə baxmaq üçün dağa qalxıb. 200 metr hündürlüyü qalxdıqdan sonra oradan şəhəri "quş baxışı" sey edib, sonra da Vezuvi vulkanının kraterinə yaxınlaşıblar. Burada 23 yaşılı turist arxası vulkanın selfie çekimini hazırlıq və telefonunu çıxırbı. Bu esnada telefon elindən düşüb, gənc telefonun vulkanın "qucağına" düşməsini engelleməyə çalışıb, lakin özü də müvəzətinə itirərək kraterə yuvarlanıb. Bunu görən dostlarını dəhşət

bürüyüb. Vaxt itirmədən təhlükəsizlik xidmətində zəng edilib. Bölgəye polis və xilasetmə qrupu cəlb edilib. Helikopter köməyilə gənc kraterdən çıxırlılar. Gözlenilən faciənin eksinə, gəncin yüksəlvəri sıyrıqlarla canını qurtardığı bəlli olub. Turist xəstəxanaya aparılıb, lakin özəaisonu vulkan bölgəsinə səyahət etdiyi üçün məsuliyyət cəlb ediləbilər.

Vezuvi vulkanının araşdırıcı Roberto Isaia bildirib ki, şəhərin üzərindəki kül buludlu 100 derecedən artıq temperaturdadır və tərkibində zəherli qazlar var. Pompey şəhəri fəlakətin üzərindən asrər keçməsinə reğmen, bu gün də dehşətin izlərini saxlayır. Hər il bura minlərlə turist gelir və tarixdə baş vermiş dehşətli vulkan püşkürməsinin törətdiyi fəlakətin izlərinə şahid olur.

Məlahət Rzayeva



Həkimlər xəbərdarlıq edir

Yayda tez-tez qarşılaşıdığımız 5 yoluxucu xəstəlikdən özünüüzü qoruyun!

Havalarda isti keçməsi bəzi xəstəliklərin artmasına səbəb olur. Bunlar əsasən yoluxucu xəstəliklər, ürək-damar sistemi xəstəliklərdir. Türkisi həkim, yoluxucu xəstəliklər və klinik mikrobiologiya üzrə mütəxəssis Semra Kavas yay fəsildə xəstəliklərdən qorunmağın yollarını anladıb.

"Sərqi" "Milliyet.com" a istinadən mütəxəssisin tövsiyelerini təqdim edir. Neca qorunaq?

Yay günlərində en çox rast gəlinən yoluxucu xəstəliklərdən biri bağırışlı infeksiyalardır (qastroenterit). Bunlar rota və adenovirus kimi viruslardır. Salmonella, shigella, s. aureus kimi bakteriyalar infeksiya menəbəyi ola bilər. Xəstəlik çirkli əller, yuyulmamış meyve-terəvəz, saxlanma şəraitli pozułmuş, istifadə müddəti ötmüş qidalar, dezinfeksiya edilmiş hovuz suyunun udulması, kanalizasiya suluları qarışmış və ya çirkli su axarlarında sulardan içilmesi ilə yaranır.

Həkim bildirir ki, ürək bulaşma, qusma, ishal, qarın ağrısı və herətərəfli müşayiət olunan bağırışlı xəstəlikləri orqanizm üçün vacib elementlər - su və duz itkisine səbəb olduğu üçün çox tehlükəlidir. Bu kimi hallar başa vəribse, orqanizmin su və duz ehtiyatının temin edilmesi prosesi derhal başlamalıdır. Bunun üçün de mütələq həkimə müraciət etmək, vaxt itirmədən müvəyinlərdən keçib, bağırışlı infeksiyaya səbəb olan bakteriyənin növü müəyyənəlməlidir ki, buna uyğun da müalicə təyin edilsin. Bəzi hallarda antibiotik dərmanlardan istifadə zerurəti yaranıb.

Xəstəliklərdən qorunmaq üçün en vacib şərt gigiyenik qaydaların əməl etməkdir. Əllər saburlu yaxşıca yuyulmamış heç bir qida qəbul edilməməlidir. İstifadə olunan suyun təmizliyinə əminlik olmalıdır. Ərzaqlar düzgün, təzəviyə edilən şəraitdə saxlanmalıdır, açıq havada, günəş şüalarının birbaşa temas etdiyi, keyfiyyətsiz, təzəliyinə, keyfiyyətinə şübhə edilən qidalardan uzaq durmaq lazımdır. Süd

və süd məhsulları isti havada çox tez xarab olur. Bunu unutmaq olmaz. Yay fəsili boyunca en çox rast gelinen xəstəliklərdən biri dişidə yollarının infeksiyasıdır. Bununla adətən cimərliklər tez-tez gedənlər, suyu dayışdırılmayan hovuzlarda cimənərlər, cimərlik paltarını bədənində uzun müddət saxlayanlar (əynində qurulanlar) qarışlaşır. Sidik yolları soyuqlamaşmasının qarşısı alınmadıqda böyük çatışmazlıqna səbəb olur. Həkim məsləhət görür ki, isti havalarda orqanizmin su ehtiyatı bol olsun deyə, temiz, saf su bol məqdərdə iglənilməlidir. Xlorla təmizlənməmiş, suyun təmizliyinə əmin olmadığınızda böyük çatışmazlıqna səbəb olur. Həkim məsləhət görür ki, isti havalarda orqanizmin su ehtiyatı bol olsun deyə, temiz, saf su bol məqdərdə iglənilməlidir. Xlorla təmizlənməmiş, suyun təmizliyinə əmin olmadığınızda hovuzlarda çimərlik paltarları ile gəznek tehlükəlidir. İsləmliş cimərlik paltarları dənizdən və ya hovuzdan çıxırdıqdan derhal sonra qurulbasalarla dəyişirilməlidir. Deniz suyu, hovuzlar həmçinin, göbəlek infeksiyasi üçün de müabit yerlərdir. Göbəlek infeksiyasidan qorunmaq üçün pambıq parçadan geyimlər, dəri, hava keçirən ayakkabılara üstünlük verilməlidir, yüngül, susuzluğunu yatırın qidalar qəbul edilməlidir. İsti havalarda bir tehlükəsi heşərat, bəcək sancımlarıdır. Gənələr müxtəlif infeksiyalar yaya bilir. İsti ökələr seyahətə çıxınlar zəherli heşərat sancomalarından ehtiyat etməli, şübhəli halla qarşılaşdıqda həkimə müraciət etməlidirlər. Yay fəsilinə en arzuolunmaz xəstəliyi isə elbette ki, böğaz ağrısı və onunla müşayiət olunan halsizlik, herəret, istahsılıqdır. Bu kimi hallar yaranadən bakteriyalardır. Qarşısının alınması və qisa zamanda orqanizmin özünü bərpa etməsi üçün rejimle qidalanmaq, müalicəyi diqqət etmek lazımdır. İsti havalarda yorganın orqanizm xəstəliklə məbarizə apara bilmez.

Məlahət Rzayeva

90 kilogram ariqlamağı bacardı

Vaxt ile çəkisi 217 kilogram olan kişi indi maşının minə bılır

Özü üçün yığıdıgı avtomobile minə bilməyen ABŞ sakini bir ilədə çəkisiini iki dəfədən çox - 217 kilogramdan 90 kilograma qədər azaldıb.

Milli Az bildirir ki, onun həkəyini NBC-nin Today saytında yerləşdirilir.



23 yaşılı Kolton Lou usaqlıqlıdan artıq çəkili id, həmisi çox yemək yediyi və az hereket etdiyi bildirib. Məktəbdən sonra təxminən 160 kilogram ağırlığında olan Lou avtomobil hissələri mağazasında işə düzəldi. Maaşının demək olar ki, hamisi restoranlara gedirdi, çünki onun üçün stressle mübarizə aparmağın əsas yolu yemək idi.

2019-cu ilin yanvarına qədər kişi iş konfransına getdi, bütün günü ayad üstə keçirdi, axşam isə əzələri hissətiyini itirdi, çox şidiyi və qızardı, bu da onu qorxutdu. "Son zərba bir modifikasiya maşını alıb yarınlı ilədən çox onun üzərində işlediyim zəmanəldi. Və ilk test-dravaya hazırlanında anladım ki, sadəcə maşının içərisinə siğmram", - o deyib.

2021-ci ilin yanvarına qədər kişi işin çəkisi 217 kilograma çatdı və həmin ilin aprelində o, mədəsinin hecmini 80 faiz azaldan qastoplastikdan keçdi. Lounun sözlərinə görə, bunun sayəsində toxiləs hissə çox tez gəlməye başlayıb. O, yalnız faydalı və sağlam qidalar yeməye başladı və şirin suda süretli karbohidratları pəhrizdən tamamilə çıxarı.

2021-ci ilin sonuna qədər Lou 90 kilogram ariqlamağı bacardı. Eyni zamanda onun atasına keskin qaracayı çatışmazlığı diaqnozu qoyuldu və bunun üçün organ transplantasiyası tələb olunurdu. Genç artıq çəkiyə görə donor olla bilinməyəcəyindən qorxurdu, amma məlum oldu ki, ardılamə zamanı onun bədən kütłəsi indeksi 70-dən tələb olun 30 bala düşüb.

Neticədə transplantasiya üçün başqa donor tapıldı, lakin Lou çox qırur duyar, isə lazımlı gələrsə, atasına kömək edə bilər. İndi gençin çəkisi 90 kilogramdır. O, özünü dəha sağlam və inamlı hiss etmeye başladığını və indi öz əlləri ilə yığıdıgı avtomobile otura bildiyini söyləyib.

At dənizdə qeyb oldu

Uğurcan Dəmirbaş həyatını itirdi

Bursada 18 yaşlı gənc Uğurcan Dəmirbaş dənizdə at üzərən boğulub.

Hadisə dənizdən Mudanya rayonunda baş verib. Bele ki, Dəmirbaş dostları ilə birlikdə ifcə çimərliyinə gedib. O, burada at ilə məşq etmeye başlayıb. Dənizdə atın üstündə gəzərkən bərdən heyvan suya düşərək dalğaların arasında itib.

Dostları dərhal axtarış aparıblar və 20 dəqiqə sonra Dəmirbaş sudan çıxarılb. Lakin bütün müdaxilələrə baxmayıraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Jandarma istintaq tədbirləri görür.